



Son ifasında "Əlvida Bakı" dedi

Onun nə musiqiyə olan son-suz sevgisi, bağlılığı, nə də istedadi Maqomayevlər üçün qeyri-adi deyildi. Bu ailədə hər kəsin musiqi qabiliyyəti var idi. Babası Müslüm Maqomayev bəstəkar, musiqiçi, dirijor, ictimai xadim kimi şöhrət qazanmışdı.

Azərbaycan klassik musiqisi sahəsində tanınan, operamız "Şah İsmayıllı" və "Nərgiz" kimi iki də-yerli əser bəxş edən bəstəkar cəmi əlli bir il özür sürübür. İki oğlu - Camal və Maqomed musiqini çox seviblər. Onlar musiqi məktəbində təhsil almayıblar, ancaq Camal fortepiano və royalda, kiçik qardaşı royalda peşəkar musiqiçilər kimi ifa etməyi bacarıqlar. Maqomedin həm də məlahətli səsi olub. Arabir oxuyarmış.

Maqomedin həyat yoldaşı Ayşət Axmedovna gözəl səsli, dram aktrisası kimi tanınıb. Onlar Maykopda tanış olub, evlənilər Bakıya gəliblər.

Şöhrətli babasının adını daşıyırırdı

Musiqi sənətinə sevgi, pərəstiş dulu belə bir ailədə 1942-ci ilin 17 avqustunda dünyaya göz açan uşağa şöhrəti dillərdə gəzən babasının adını veriblər. Atası Maqomed istedadlı teatr rəssamı olub. Onun arzular, ümidi, uğurlar dolu gəncliyinə müharibə qıçıb. Maqomed Maqomayev Böyük Vətən mühərbiyəsində iştirak edib. Sovet ordusunun qələbəsinə sayılı günlər qalmış döyüdə həlak olub.

O vaxtlar Bakıda Maqomayevlər ailəsi ilə birgə yaşayan Ayşət Axmedovna Maqomedin qara xəbəri göldikdən sonra doğulub-böyüdüyü Maykop şəhərinə qayıdır. Teatrdə fealiyyətini davam etdirmək üçün Maykopdan da Vişniy Voloçekə köçüb. Sonralar yenidən ailə qurub, bir oğlu, bir qızı dünyaya galib.

Balaca Müslüm isə anasının istəyi ilə Bakıda qalıb, əmisi Camalın himayəsində böyüyüb. Həssas uşaq idi. Doğmaları onun uşaq dünyasını kədərə, qüssəyə boyamamaq üçün atasının bir daha dönməyəcəyini illərlə ona söyləməyiblər. Bu acı həqiqəti Müslümə ona yaşı qalmaq istəyinə rast gəlmişdi.

Qohumları arasında rahat yaşayırırdı. Əmisi sevimli qardaşı oğluna yetimliyini hiss etdirməmək üçün əlindən gələni əsirgəmirdi. Ancaq ata-ana sevgisindən məhrum böyüyürdü. Anasının qərarının Müslümə bir xeyri olub ki, əyalətdə yox, Bakı kimi geniş imkanlara malik şəhərdə təhsil alıb, boy-a-başa çatıb. Kiçik yaşlarından onun fitri istedadını görməmək, hiss etməmək mümkünsüz olub. Odur ki, balaca Müslümün təhsili, gələcək sənət yolu barədə çox düşünüb-dəşinməğə gərək qalmayıb. 1949-cu ildə adını Bakı Konservatoriyasının nəzdindəki onillik musiqi məktəbinə yazdırıblar.

Uşaqlıq illəri bir-birindən mərəqlə, unudulmaz xatırələrlə iz salala-sala ömründən keçib gedirdi... O qayğısız, gözəl çağlarını sonralar - şöhrəti dillərdə gəzəndə tez-tez həsrətlə yada salıb. Bakıda ona çox doğma olan məhəlləsini, "Nizami"

kinoteatrının yanında yerləşən uşaqlığının, yeniyetməliyinin keçdiyi evi xıffətlə xatırlayıb. Gələcəyin məşhur müğənnisinin ilk dirləyiciləri də orada, həyətlərindəki dostları olmuşdu...

O illərdə gələcəyinə ümidi baxırdılar. Musiqi istedadı yalnız qohumlarının deyil, təhsil aldığı məktəbdə müəllimlərinin və yoldaşlarının diqqətini colb etmişdi. İlk dəfə on dörd yaşında Dənizçi-lər klubunda səhneyə çıxıb. On beş-on altı yaşlarında artıq pərəstişkarlarının sayı az olmayıb. Bariton səsli gənc müğənni məktəblərdə, institutlarda, klublarda, hətta Bakı bulvarında oxumağa dəvət edilib. O isə hələ istedadlı, savadlı və təcrübəli müəllimlərdən dərs alır, musiqi sənətinin incəliklərini həvəsələ öyrənirdi. Müslümün musiqi savadı arasında Aleksandr Akimoviç Milovanovun, konsert-meyster Tamara İsidorovna Kretin-genin rolü böyük olub.

Bakılı gənc dünyani fəth edir

On doqquz yaşında, 1961-ci ildə, Bakı hərbi dairəsinin mahni və rəqs ansamblının solisti idi. İlk qastrol səfərinə də o vaxtlar çıxıb. Bir il sonra isə onu çox sevən, qayğısına çökən Maestro Niyazinin tövsiyəsi ilə Helsinki keçirilən Gonçalorin və Tələbələrin VIII Ümumdünya festivalına göndərilib. Bakıya beynəlxalq mükafatla dönüb.

Geniş tirajlı "Oqonyok" jurnalında "Bakılı gənc dünyani fəth edir" başlıqlı məqalədə iyirmi yaşı müğənninin uğurundan bəhs olunub.

Pərəstişkarlarının sayı gündən günə artırdı. Onların arasında cəzibəsinə düşən xanımlar çox idi. Bu qeyri-adi ifali, bariton səsli, boy盧buxunlu, qədd-qəmətli, yaraşlıqli gənc müğənninin özü də gözəllərə etinəz qalmırdı. On səkkiz yaşında könlünü verdiyi Ofelya ilk məhəbbəti idi. Bir-birilərinə aşiq olan gənclər evləniliblər. Ancaq yola gedə bilməyib, 1962-ci ildə ayrıliblər. Qızları Marina anası ilə qalıb.

Bir il sonra, iyirmi bir yaşında Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərindəki çıxışları Müslümə yeni yaradıcılıq uğurları gətirib. İlk solo-konsertini həmin ilin, 1963-cü ilin noyabrında Çaykovski adına Konsert Zalında verib. "Kremli" Sarayındaki konsertdən sonra o, artıq bütün ölkədə sovet estradasının yeni ulduzu kimi təqdim edilib.

Sənki şöhrət özü Müslüm Maqomayevin ardınca düşməndü. Gənc müğənni tanınmaq, məşhurlaşmaq üçün cəhd göstərib yollar axtarmırdı. Ancaq fitri istedadının dəyərini də bilirdi. Təmkinlə, yorulmadan, səbirlə oxuyub öyrənirdi. Tamaşaçıların qarşısına məsuviyyətlə çıxırdı.

1963-cü ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti oldu. Həmin vaxtlar estrada konsertlərində də çıxış edirdi. 1960-cı illərin ortalarında şöhrəti SSRİ-nin sərhədlərini aşdı. Müslüm Maqomayevə solo konsert təkliflərinin ardi-arası kəsilmirdi. Onun oxuduğu konsert salonlarında boş yer tapmaq mümkün deyildi. Konsertləri böyük idman saraylarında keçiriləndə də salonda ayaq basmağa yer qalmırdı.

Uşaqlıq illəri bir-birindən mərəqlə, unudulmaz xatırələrlə iz salala-sala ömründən keçib gedirdi... O qayğısız, gözəl çağlarını sonralar - şöhrəti dillərdə gəzəndə tez-tez həsrətlə yada salıb. Bakıda ona çox doğma olan məhəlləsini, "Nizami"

1964-1965-ci illərdə Milanın "La Skala" teatrında təcrübəyə çətinliklə də olsa gedə bildi. Səfəri Azərbaycanda geniş işıqlandırıldı, haqqında film çəkildi.

Azad ruhlu, çərçivələrə sığmayan sənətkar

Təcrübəsini bitirdikdən sonra Moskvadan Böyük Teatrina dəvəti qəbul etmədi. Müslüm Bakıya qayıdı.

Azad ruhlu, çərçivələrə sığmayan Müslüm Maqomayev hər günü məcarayla dolu özür yaşayırırdı. Sovet dövrünün sərt qayda-qanunlarından hetta Milanda da rahatlıq tapmayıb özünü nəzarət altında hiss edəndə də, sonralar daha çox çətinliklə üzləşəndə də, qastrollarına qadağın qoyulanda, neçə-neçə təklifdən ol çəkməli olanda da ruhdan düşmədi. Müslüm Maqomayev bütün təzyiqləri, qadağaları, həsənləri, Paxilliqləri öz ifası ilə puç edirdi...

1966-ci ildə Parisin Olimpiya Teatrina dəvət olunanda Azərbaycanın ozamankı rəhbərliyi respublikada az çıxış etdiyini bəhanə gətirib səfərinə qadağın qoydu. Yekaterina Furtsevanın köməyi ilə konsert günü Parisə yetişə bildi. Çıxışından sonra Olimpiya Teatrinin direktoru Müslümə illik çalışma müqaviləsi təklif etdi. Ancaq növbəti qadağın Moskvadan gəldi. SSRİ Mədəniyyət Nazirliyi Müslüm Maqomayevin dövlət konsertlərində çıxış etməli olduğunu səbəb göstərdi.

O illərdə haqqında danışilan hadisələrdən biri də Rostov-Donda 40 min nəfərlik stadionda verdiyi konsertə görə 200 əvəzinə 600 rubl qonor alması idi. Məbləğin qanuni olmasının Mədəniyyət Nazirliyi tərəfindən təsdiqlənməsi barədə tədbirin administratorlarının dedikləri doğrulanmadı. Məlumat müğənniye Parisdə "Olimpiya"da çıxış edərkən verildi. O zaman Fransada qalmaq imkanı vardı. Nə vətənidən ayrılmışa, nə də bununla SSRİ-də qalan qohumlarını bələya salmağın könlü razi oldu.

Başının üstünü almış təhlükəyə rəğmən qayıdı. Hüquq-mühafizə əməkdaşları çox çək-çevirə salsa-lar da, onun günahkar olduğunu təsdiq edən sübut tapmadılar. Müğənni ödenilən məbləğin rəsmi şəkildə imzalayaraq qəbul etmişdi. Ancaq SSRİ Mədəniyyət Nazirliyi ona Azərbaycandan kənardə qastrollarda çıxış etməyi qadağan etdi.

Azərbaycan Dövlət Konservatoriyasında Şövkət Məmmədova-nın sinfində oxudu. 1968-ci ildə təhsilini başa vurdu.

Müslüm Maqomayevin ifasına heyran olanlar arasında Sovet İttifaqına müxtəlif vaxtlarda rəhbərlik etmiş şəxslər, yüksəkvəzifəlilər də var idi. O vaxt SSRİ-nin DTK sədri Yuri Andropov Mədəniyyət nazirinə zəng vurmışdı. Müslümə DTK-nin yubileyində çıxış etməsi istəmişdi. Yekaterina Furtsevaya olanları xatırladanda DTK sədri: "Ona iradımız yoxdur, qoyun gəlib oxusun", - demişdi.

Azərbaycan Dövlət Konservatoriyasında Şövkət Məmmədova-nın sinfində oxudu. 1968-ci ildə təhsilini başa vurdu.

Müğənni şöhrətinin zirvəsinə dəydi. Tamaşaçıları oxuduğu kon-

sert salonlarına, stadionlara siğmirdi, onu ayaq üstə dinləməyi belə özləri üçün xoşbəxtlik sayırdılar. Pərəstişkarları müğənnini uzaqdan görmək üçün yollarında dayanırdılar. Sovet İttifaqının ən möhtəşəm fəxri adalarına, dövlət mükafatlarına gənc yaşlarında layiq görüldü. Otuz bir yaşında SSRİ Xalq artisti Fəxri adını aldı.

Repertuarı zəngin idi. Yüzlərlə aria, romans, estrada mahnıları ifa etməklə bərabər, müxtəlif janrlarda musiqi əsərləri bəstəleyirdi. "Gümüşgölün əfsanəsi", "Təxribat", "İstanbul reysi" filmlərinin musiqilərini yazdı. Dostu, Xalq artisti, rejissor Eldar Quliyevin təklifi ilə şair Nizami roluna çəkildi.

1969-cu ildə Polşanın Sopot şəhərində keçirilən IX Beynəlxalq Mahnı Festivalında mükafat qazandı.

Kann festivalında "Qızıl val"la mükafatlandırıldı. 1971-ci ildə haqqında "Oxuyur Müslüm Maqomayev" adlı film-konsert çəkildi.

1975-ci ildə Azərbaycan Dövlət Estrada-Simfonik Orkestrinin bədii rəhbəri təyin olundu. Həmin orkestr SSRİ-nin bir çox şəhərində, eləcə də Fransa, Bolqarıstan, Polşa, Finlandiya, Kanada və İranda konsertlər verdi.

1974-cü ilin 23 noyabrında o,

dünya opera ifaçılığının inkişafında xidmətləri olan, SSRİ Xalq artisti Tamara Sinyavskaya ilə evləndi.

Müslüm Maqomayev ömrünün sonuna dek onunla ayrılmadı. Səhnədə də tərəf-müqabil oldular. Müslüm rejissor Qleb Drozdovun sifarişi ilə "İqor polku haqqında das-tan" əsərinin motivləri əsasında hazırlanan "Yaroslavna" tamaşasına musiqi bəstələdi. Tamaşada o, knyaz İqor, Tamara Sinyavskaya Yaroslavna rollarını ifa etdi.

Sovet İttifaqının paytaxtına köçüb uzun illər orada yaşadı. Moskvada ən nüfuzlu sənətkarlardan biri oldu, məşhur bəstəkarlar onun səsi üçün mahnılar bəstələdilər.

Onu Moskvada da hər cür həsəddən, paxılıqdən uzaq, təvazökar,

gözü-könlü tox, xeyirkah, səxavəti insan kimi tanıdlar. Dünyasöhrəti sənətkarın uzun illər evi də olmadı,

"Rossiya" mehmanxanasında qaldı...

Dünya musiqisevərlərinin qəlbini fəth edən müğənni heç zaman Bakını unutmadı. Müslüm Maqomayev bu şəhərə sonsuz sevgisini möhtəşəm konsertlərinə şair Nəbi Xəzrinin sözlərinə bəstələdiyi məşhur "Azərbaycan" mahnısı ilə başlamaqla da ifadə etdi.

Dünya musiqisevərlərinin qəlbini fəth edən müğənni heç zaman Bakını unutmadı. Müslüm Maqomayev bu şəhərə sonsuz sevgisini möhtəşəm konsertlərinə şair Nəbi Xəzrinin sözlərinə bəstələdiyi məşhur "Azərbaycan" mahnısı ilə başlamaqla da ifadə etdi.

O, səhne ilə vidasında pərəstişkarları ümidiyorlardı.

Son ifasında da doğma şəhərini yada saldı, "Əlvida Bakı", - dedi.

Bakı üçün çox darıxır, imkan tapan kimi həyat yoldaşıyla gəlirdi.

2002-ci ildə Bakı Musiqi Akademiyasında Müslüm Maqomayevin 60 illiyinə həsr olunmuş tədbir keçirildi, sonda ona Bakı Musiqi Akademiyasının fəxri professoru adı verildi. 2002-ci il sentyabrın 6-da "İstiqlal" ordeni ilə təltif edildi.

Səhhətində problemlər yaranı-

ması barədə yayılan xəberlər musiqisevərləri kədərləndirirdi. 2008-ci ilin iyununda o, Moskvadakı Bakulev xəstəxanasına aparıldı. Dünyasöhrəti sənətkar - müğənni, bəstəkar, pianoçu, rəssam, aktyor Müslüm Maqomayev oktyabrın 25-də uzun süren xəstəlikdən sonra vəfat etdi. Oktyabrın 28-də Moskvada 45 il əvvəl ilk solo konsertini verdiyi Çaykovski adına salonda müğənni ilə vida mərasimi keçirildi. Aleksandr Andreyev dedi: "Rusiyalıların kədərini ifadə etmək üçün söz tapmaq çətindir. Onun istedadı təkcə konsert salonlarını və stadiyonları doldurmurdur, milyonlarla tamaşaçı onun istedadına heyran idi. Biz onun pərəstişkarı idik. O, Azərbaycanın bizə bəxş etdiyi Bakı bülbüllü, həm də Rusyanın sərvəti idi".

Səhhətində problemlər yaranı-

ması barədə yayılan xəberlər musiqisevərləri kədərləndirirdi. 2008-ci ilin iyununda o, Moskvadakı Bakulev xəstəxanasına aparıldı. Dünyasöhrəti sənətkar - müğənni, bəstəkar, pianoçu, rəssam, aktyor Müslüm Maqomayev oktyabrın 25-də uzun süren xəstəlikdən sonra vəfat etdi. Oktyabrın 28-də Moskvada 45 il əvvəl ilk solo konsertini verdiyi Çaykovski adına salonda müğənni ilə vida mərasimi keçirildi. Aleksandr Andreyev dedi: "Rusiyalıların kədərini ifadə etmək üçün söz tapmaq çətindir. Onun istedadı təkcə konsert salonlarını və stadiyonları doldurmurdur, milyonlarla tamaşaçı onun istedadına heyran idi. Biz onun pərəstişkarı idik. O, Azərbaycanın bizə bəxş etdiyi Bakı bülbüllü, həm də Rusyanın sərvəti idi".